



Qənirə Paşayeva,
Millət vəkili

Bu ilin iyun ayında ölkəmizdə çox vacib bir kitab işıq üzü görüb. Söhbət "Azərbaycan dilinin orfoqrafiya lüğəti"ndən gedir. Dövlət dilinin saflığının qorunması, düzgün istifadəsi və tərcüməsi işinin daha yaxşı təşkili istiqamətində mühüm addım sayılan nəşr Azərbaycan Dövlət Tərcümə Mərkəzi tərəfindən araya-ərsəyə getirilib. Bu iş gərgin zəhmət tələb edən, məsuliyyətli, şərəfli bir işdir və mən lüğətin hazırlanmasında, nəşrinə əməyi keçən hər kəsə könlə duluslu təşəkkürümü yetirirəm.

Hər bir dilin söz ehtiyatının (lüğət tərkibinin) zənginliyi və saflığı ilə yanaşı, orfoqrafiya qaydalarının səslisiyi, bu qaydalara əməl olunmanın özündə ehtiva edən uyğun vesaitlərin (başlıca olaraq, mükəmməl orfoqrafiya lüğətinin) mövcudluğu, onun inkişafını, düzgün istifadəsini şərtləndirən başlıca meyarlardandır.

Mənə görə, bu lüğət bizlərin - işgūzar Azərbaycan dilindən istifadə edən hər kəsin masaüstü kitabları sırasında yerini almağı haqq edir. Doğrudur, bunun üçün nəşrin tirajı önem ərz edir; lakin "e-kitabxana"lara, Tərcümə Mərkəzinin özünün elektron organına pdf formatında yüklənməsi ilə (yaxud sıfarişlərin qəbulu, satışının təşkili və s. üsul və vasitələrlə) bu məsələni (kütləviliyin təmini problemi) çözmək olar.

Redaksiya heyətinə AMEA-nın həqiqi üzvü Nizami Cəferov, professorlar - Vilayət Quliyev, Qulu Məhərrəmli, Rüstəm Kamal, Cahangir Məmmədli, Cəlil Nağıyev, dosent İsmayıł Məmmədov kimi

Millət vəkili Qənirə Paşayeva Tərcümə

Mərkəzinin yeni orfoqrafiya lüğətindən yazdı

Hamının masaüstü kitabı olmağa layiq lüğət

görkəmlə filoloq-alimlərin daxil olduğu lüğətin tərtibçisi və "ön söz" müəllifi Dövlət Tərcümə Mərkəzinin rəhbəri, Xalq yaziçisi Afaq Məsuddur.

"Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin önceki orfoqrafiya lüğətlərindən başlıca fərqi nədədir?

1) *Yazılış qaydası* önceki lüğətlərdə qüsurlu yaxud iki (bəzən üç) variantda verilmiş minlərlə (!) söz və termin vahid düzgün yazılış qaydasında verilib;

2) *Minlərlə* (ümumilikdə 54 minə yaxın!) söz quramalarından, arxaikləşmiş, qeyri-işlək ərəb-fars və digər əcnəbi sözlərdən, dialekt və loru ifadələrdən təmizlənib;

3) *Öncəki orfoqrafiya lüğətlərində* yer almamış 8000-dən (!) çox saf Azərbaycan sözünü, eləcə də, elm, texnologiya, idman, mədəniyyət, siyaset və digər sahələrdə işlək qazanmış terminləri əhatə edib.

Lüğət, əlbəttə, elmi prinsiplər əsasında hazırlanıb - hər nə qədər daha öncələr də, eyni adlı, eyni məzmunlu nəşrlər olsa da, bu nəşr, dövrün (dilin özünü), inkişaf və tərəqqinin, deyərdim, humanitar təfəkkürün (elmin) çağırışlarına diqqət edilərək hazırlanıb.

Bu yerdə, ədalət adına deməliyəm ki, dilimizin inkişafında (elə bu lüğətin hazırlanmasında əmək sərf edən alimlərin özünün yetişməsində) danılmaz rol olsmuş dilçilərimizin zəhmətini unutmurraq - bütün qüsurları ilə yanaşı, inkişaf istifadədə olmuş lüğətlər də, hazırkı mükəmməl nəşrin meydana çıxmamasında rol oynayıb. Necə deyərlər, yanlışı-doğrusu ilə (imtiyaz edilmiş metodologiya, imtiyaz edilmiş sözler daxil) hər araşdırma (kitab), özündən sonrakı araşdırma (kitab) üçün faydalıdır. Biz bu sözləri deyərkən, məhz klassik dilçilərimizin ruhunu şad etmək üçün də, gələcək nəsilləri bugünkü yanlışlıqlardan xilas etmək

üçün də, yeni lüğətin hazırlanması təşəbbüsündən tutmuş, işin hazır olmasına dək görülmüş işlərin yüksək qiymətə layiq olduğunu ifade etməliyik. Nə gizlədim, kim(lər)in məsuliyyətsizliyindən yaxud naşılığından irəli gəlib, deyə bilməsəm də, önceki ilə yeni lüğəti müqayisə etdikdə açıq-ashkar fərqi görməmək mümkün deyil. Öncəki lüğət müəyyənlik, vahid norma yaratmaq imkanından yoxsulkən, qeyri-müəyyənliklərə,

naşmalar, prinsiplər əsas götürülüb. Lüğət, özündə çağdaş və qədim Azərbaycan sözlərinin, müxtəlif sahələrdə işləklik qazanmış terminlərin düzgün seçimi ehtiva edərək tərtib olunub. Tərtib zamanı Nazirlər Kabinetinin 2019-cu il 16 aprel tarixli, 174 sayılı Qərarı ilə təsdiq olunmuş "Azərbaycan dilinin Orfoqrafiya Normaları" əsas sayılıb.

Professor Vəli Xuluflunun

1929-cu ilde latin əlifbasında işıq üzü görmüş "İmla lüğəti" ilə başlayan peşəkar orfoqrafiya lüğətçiliyi tariximiz, dilimizin söz ehtiyatı və düzgün yazılış qaydalarının müəyyən edilməsi ilə bağlı enişli-yoxusu yol keçib. Proses milli ırsimizə, mədəniyyətimizə, dilimizə, lüğətimizə

(o cümlədən milli mövqeli alımlımız) Stalin repressiyası dönməndə, sonraki hakim ideoloziya illərində və müstəqilliyin ilk təbədülətlə illərindəki gərginliklərlə müşayiət olunub. Professor Xuluflu özü repressiya qurbanı olub.

Dilimizin saflığının qorunması və inkişafına hər zaman böyük önəm vermiş Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi müstəqil Azərbaycanın dövlət dili siyaseti bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Uyğun sahənin yüksək tənzimləyici orqanı olan Dövlət Dil Komissiyasına cənab Prezidentin özünün başçılıq etməsi, eləcə də, dil və tərcümə sahəsinin təkmil-

leşdirilməsi işinə məsul qurumun - Azərbaycan Dövlət Tərcümə Mərkəzinin yaradılması, dövlət başçısının dilin qorunması, inkişaf ilə bağlı tarixi çıxış və çağrıları, uğurun və inkişafın rəhnidir. Və "Azərbaycan dilinin orfoqrafiya lüğəti"nin qüsurlardan arındırılmasının da Dövlət Tərcümə Mərkəzi tərəfindən həyata keçirilməsi məntiqlidir.


Əlbətə, mən bir millət vəkili olaraq, "Azərbaycan Respublikasında dövlət dili haqqında" qanunda müvafiq dəyişiklik və əlavələrin edilməsinə dair məsələlərin gündəmdə olduğunu da deməliyəm.

Dil, dövlət dil siyasəti, demək olar, hər kəsi əhatə edən, hər kəsin istifadə etdiyi, istinad etdiyi, faydalandığı strateji sahədir. Ölkə həyatının hərtərəfli islahatlarla təmin edildiyi, irəli aparıldığı günümüzdə, dilə münasibətin, dil siyasetinin də köklü şəkildə yenidən qurulması, öyrədilməsi, öyrənilməsi, dövlət dilimizin ölkə hüdudlarından kənardə da təbliğ edilməsi vacibdir. Təsadüfi deyil ki, bu məsələlərə tərtibçinin "ön söz"ündə də vurğu edilir.

Yəqin, o da təsadüfi deyil ki bu günlərdə fəal ictimaiyyətçilərin, ziyanlıların dövlət dilinin paytaxt küçələrində, ictimai iaşə obyektlərində (özəlliklə, turistlərin gur olduğu mərkəzi yerlərdə) dövlət dilindən istifadənin ən adı qaydalarının kobud şəkildə pozulması ilə bağlı ölkə başçısına müraciəti yayıldı.

Müraciətin surəti Milli Məclisin Mədəniyyət komitəsinə də ünvanlanmışdı. Fürsətdən istifadə edib, ziyanlıların haqlı mövqeyini qəbul etdiyiimi, narahatlıqlarını bölüşdürüb bildirmek istərdim.

Bir daha, belə bir məsuliyyətli və şərəfli iş üçün əməyi keçən hər kəsə təşəkkürümü yetirir, yeni uğurlar diləyirəm!



variantlıqlara da rəvac vermiş olub. Deyək ki, məsələn, folklorda variantlılıq məqbul sayılsa da, həm şifahi, həm də yazılı abidələrimizin dilinin bugünkü səviyyəsi özündə məhz müəyyənlik, normalitlik, elmi prinsiplərin tələblərinə cavab imkanları daşımalıdır. Daha doğrusu, dil o imkanları daşıyır, dilimiz istənilən fikir dərinliyini, istənilən mənə üfüqünü ifadə etməyə qadirdir; yeter ki dilin özü haqqında yazılmış kitablar, lüğətlər də dilin özü səviyyəsində müəkkəl olsun. Bax, bu mənada, yeni orfoqrafiya lüğətimizi elmi, mədəniyyətimiz üçün müəmməl hadisə hesab etməkdə haqlılığımız.

Vurğuladığımız kimi, lüğətin hasırlanması zamanı elmi ya-

ƏDAL